



**M**üstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərləndən birinə çevrilmişdir. Bayraq hər bir dövləti tanıdan, digər ölkələrdən fərqləndirən ən əsas rəsmi atributlardan biridir. Bayraqdan bir atribut kimi ən qədim dövrələrdən etibarən istifadə olunmuşdur. Azərbaycan bayrağı Ərəmzi mənalarında məxsus olduğu dövlətin dilini, dinini, milliyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini, milli konsepsiyasını və s. amilləri ehtiva edir. Xalqımız tarix boyu çox ağır dövrələrdən keçmişinə baxmayaraq, bu gün öz yüksəlşisinin ən uca zirvəsindədir. Təbii ki, bayraqımızın həmləcə yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəber verir.

rin 9-nu Dövlət  
Bayrağı Günü kimi rəsmi-  
laşdırıb.

Bu gün hər bir Azərbaycan vətəndaşı bayraqımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Müqəddəs Vətənin keşiyində duran Azərbaycan aşğarı da Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması

## Qalibiyyət simvolumuz

Hər bir dövlətin, millətin mövcudluğunu təsdiqləyen, əsrdən-əsrə, nəsildən-nasla ötürülen bayraq ululardan miras qalan müqəddəs emanət, varlıq simvoludur. Dövlətçilik rəmzi olan bayraq müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişindən gələn və geleceye istiqamətlənən özünəməxsusluğunu eks etdirir. Çünkü atribut xalqın həmdə mübarizə simvoludur. Dövlət müstəqilliyinin en böyük göstəricilərindən biri olan bayraq milletin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlerində özüne-məxsus yet tutan bayraq xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış etmişdir.

Ulu önder Heydər Əliyevin xalqın təkiddi telebi ilə hakimiyyətə qayıdışından sonra bayraqımız əməkdaşlıq referendumu ilə qəbul edilən Konstitusiyyada da özəksini tapdı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Akti ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan bu böyük tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: "Ulu önder Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtı Azərbaycan Ali Soveti qarşısında vesat qaldırıldı ve teleb edildi ki, bu bayraq Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilsin. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqiliyə daha da yaxın-

laşdırmış va ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir".

Ümummilli lider Heydər Əliyevin və dövlət başçımız İlham Əliyevin Prezident seçiləndən sonra keçirilən andığın mərasimlərində "Quran-Kərim"lə birgə bayraqımızı öpüb, xalqa, milli-mənəvi dəyərlərə sadıq qalacaqlarına söz vermələri və vədlerinə layiqincə əməl etmələri onu göstərir ki, üçrəngli bayraqımız da müqəddəs kitabımız qədər ezdizdir.

Konstitusiyanın 75-ci maddesinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə-bayraqına, gerbine və himnine hörmət etməlidir. Bundan əlavə, ulu önder Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət attributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.

Dövlət bayrağı respublikamızın dövlət kurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində ucalır, mötəbər mərasimlər və məclislərə yaxşı, irimiqyaslı ictimai-siyasi toplularda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikasının dövlət rəmzlərine hörmət və ehtiramın təmin etmək məqsədile Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilmesi haqqında" sərəncamı imzalamışdır. Bu sərəncamla her il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyab-

ıla bağlı ali missiyani öz üzərinə götürərək üçrəngli bayrağa and içir. Üçrəngli bayraqımızı müqəddəsleşdirən təkcə onun and yerimiz olması deyil, həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yoluunu müəyyənləşdirən bələdçidir.

2020-ci il sentyabrın 27-də başlanan və xalqımıza şanlı Zəfər bəxş etmiş ikinci Qarabağ mühəribəsində qazanılan möhtəşəm qələba 30 illik tariximizin ən parlaq sahifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilmezliyinin təntənəsinə çevrildi. Rəşadətli Azərbaycan Orduusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz erməni işğalından addim-addim, qarşış-qarış azad edildi və bu gün üçrəngli bayraqımız doğma torpaqlarımızda - Füzuli, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kelbecərdə, Şuşada xalqımızın tarixi birliliyi və qəhrəmanlıq simvolu olan Xudaferin körpüsü üzərində qururla dalğanlıdır. Bundan sonra da əbədi dalğalanaqdır. Həmçinin, bayraqımızın ikinci Qarabağ mühəribəsində Azərbaycan xalqına siyasi, mənəvi destək göstərən Türkçənin dövlət bayrağı ilə qoşa dalğanlaşması, evlərimizi, prospektlərimizi, parklarımızı bəzəməsi bütünlükdə türk dün-yası birliliyinin yenilmezlik rəmzi idi.

Azərbaycan Bayrağı hər bir vətəndaşın fəxri, iftiخار və qürur menbəyidir. Üçrəngli bayraqımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını təsdiqləyəcəkdir. Ən yüksək zirvelərdə dalğalanan bayraqımız sözsüz ki, Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.

Müşfiq MİRZƏ,  
"Respublika".